

Yük avtomobilinin sürücüləri (beynəlxalq daşınmalar)

Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl + ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu**

Səyahət sığorta sənədi (*əsl + surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl + surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- Almaniyaadakı işgüzar tərəfdaşınızın rəsmi blankında imzalanmış dəvətnaməsi (*əsl, faks və ya pdf-formatda*)
- tələb olunarsa: Almaniya yaşamaq haqqında qanunun §§66-68 maddələrinə uyğun olaraq rəsmi "Öhdəlik haqqında bəyanat" (*Şengen dövlətlərinə səfər zamanı yaranacaq bütün xərcləri ödəmək öhdəliyi*)
- əgər aiddirsə: dəvət edən şirkətin Ticarət Reyestrindən çıxarışı (6 aydan köhnə olmamalı)
- Azərbaycandakı işəgötürənin beynəlxalq nəqliyyatlar üçün lisenziyası (*surəti*)
- etibarlı sürücülük vəsiqəsi (*əsl + surəti*)

- imzalanmış təlimat

Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış)

Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlakla sahib olduğunuzun dair sübut və ya uzunmüddətli kirayə yaxud lizin qazılması
- Mütəmadi gəlirin olmasına dair sübut

- İsləyən şəxslər:** iş yerindən elektron arayış və ya iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix göstərilən rəsmi arayış

Eyni məqsədlər səfər etmək üçün növbəti dəfə viza üçün müraciət edərkən

- CMR- və T.I.R. sənədləri
- sonuncu vizanın qüvvədə olduğu müddətdə Şengen ərazisində qaldığınıza dair bütün məlumatların qeyd olunduğu bəyənəmə forması

-
- Ərizəni təqdim edən/səlahiyyətli şəxs məlumatlandırılmışdır ki, sənədlər natamamdır və bu ərizəyə imtina cavabının verilməsi ilə nəticələnmə bilər. Buna rəğmən o sənədlərin Səfirliyə göndərilməsini xahiş etmişdir.

Tarix

Ərizəçinin/səlahiyyətli şəxsin imzası